

# Şərəfli ömür yolu...



## Mir Cəlal Paşayevin doğum günüdür

Bəzi insanlar var ki, onların keçidiyi çətin və məşəqqətli ömür yolu sonradan minlərə, milyonlara örnək olmaqla yanaşı, bir həyat dərsinə, əsl nümunəyə çevrilir. Bu, bir daha göstərir ki, böyük şəxsiyyətlərin qazandığı və xalqına bəxs etdiyi əbədi sənət nümunələri bir növ onların ömür yolu və tale qisməti ilə üst-üstə düşür. Çətin, məşəqqətli, eyni zamanda olduqca şorəfli yoluñ yolçuları sırasında Azərbaycan elminə, incəsənətinə olduqca böyük dəyərlər verən simaların sayı heç də az olmayıb.

Qeyd etdiyimiz bu sıralanmada onun da öz yeri, öz çekisi və öz göründüsü var. Məsafədən asılı olmayaq bu insana haradan və necə baxırsan bax o, bu müstəvidə olduğu kimi, düz, saf, həm də bütöv görünür. Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında misilsiz xidmətlər göstərmış xeyirxah insan, görkəmlı yazıçı, böyük alim Mir Cəlal Paşayev məhz belə şəxsiyyətlərdən-dir.

Bu gün yazıçının anadan olmasından 116 il ötür. O, 1908-ci il aprelin 26-da Cənubi Azərbaycanın Ərdəbil kəndində yoxsul kəndli ailəsində dünyaya göz açıb. Yuxarıda qeyd etdiyimiz kimi, çətin və əzablı ömür qisməti dünyaya gəldiyi ilk illərdə onu izləməyə başlasa da, M. C. Paşayev çox çətinliklərə sinə gerərək, öz yolu ilə inamla irəliləyə bilmədi. O, 1918-1919-cu illərdə xeyriyyə cəmiyyətinin köməyi ilə ibtidai təhsil almış və Azərbaycanda sovet hakimiyyəti qurulduğandan sonra Gəncə Darülmüəllimə daxil olmuşdu. Tələbə təşkilatının, sonra isə şəhər tələbə həmkarlar təşkilatının sədri seçilmişdi.

M.C.Paşayev Kazan Şərq Pedagoji Institutunun ədəbiyyat şöbəsində, Azərbaycan Dövlət Elmi-Tədqiqat İİstitutunun aspiranturasında təh-

silini davam etdirməklə yanaşı, müəllimlik edirdi. Bu mənada onun 20-ci əsr Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafındakı xidmətləri misilsizdir.

Yazıcı kimi 1928-ci ildə ədəbiyat aləminə gələn Mir Cəlal elə həmin ildə də ilk tədqiqat əsərini yazib. Sözün gücüne güvenib, onun böyük lüyünə baş əyən sənətkarın könüllərə yanğı salmış “Bir gəncin manifesti” əsəri, zəmanənin güzgüsi olan hekayələri klassik bədii nümunələr kimi müəllifinə ədəbiyyat tariximizin səhifələrində əbədiyyaşarlıq qazandırılmışdı.

Ədəbi aləmdə əvvəlcə şeir, sonra isə oçerk və hekayələri ilə görünən Mir Cəlal sonra istedadlı və orijinal yaradıcılıq üslubu olan yazıçı kimi tənimsəndi. Əlli illik yaradıcılıq fəaliyyəti dövründə o, görkəmlı nasır kimi Azərbaycan ədəbiyyatı tarixində öz layiqli və şorəfli yerini tutmuşdu. Qəti əminliklə deyə bilərik ki, təkcə “Bir gəncin manifesti” əsərinə görə Mir Cəlal klassik sənətkarlar sırasında dayanmaq haqqını qazanıb. Bu əsər çapdan çıxanda onun heç 30 yaşı yox idi.

Mir Cəlalın bütövlükdə yaradıcılıq dünyası ilə tanışlıqdan sonra belə qənaətə gelmək olur ki, onu düşündürən həyatı məsələləri, xalq həyatının real görüntüsünü nəşr dilində aydın, qabarlı şəkildə vermək mümkündür. Bu gün təkcə Azərbaycanda deyil, onun sərhədlərindən kənarda da bu böyük ədibin həyat və yaradıcılığı geniş şəkildə öyrənilir və əsərləri çap olunaraq maraqla oxunur.

1978-ci il sentyabrın 28-də əbədiyyətə qovuşan, böyük şəxsiyyət kimi tarixleşmiş, görkəmlı yazıçının xatirəsi daim qələblərdə yaşayacaq, ədəbiyyatımızın, ədəbiyyatlaşdırılmışlığımızın əbədi mövzusu olacaq.